



MƏN ÖZÜM



MƏN ÖZÜM

(Nağıllar)

TƏRCÜMƏ EDƏNİ:
Rafiq YUSIFOĞLU

BƏDİİ TƏRTİBAT:
 İlqar MEHDİYEV

Kübra ƏKBƏROVA



Çapa imzalanıb: 14.04.23
Sifariş : 874
Tiraj:500
Kağız formatı:60x90118
Çap vərəqi:2,5
Hesab-nəşr vərəqi:3,93

GÖYƏRÇİN
№ 5-6 (719-720)

ISSN-0207-4710

Redaksiyanın ünvani:
Bakı- AZ 1073,
Mətbuat prospekti,
529- cu məhalla.
Telefon: 539 08 53

«Göyərçin»in kitabxanası
Bakı - 2023

SÜNBÜLCÜK

(Ukrayna nağılı)

Krut və Vert adlı iki siçan və qırmızıpipik bir xoruz var idi. Siçanların ora-bura qaçmaqdan, sümsünməkdən başqa əllərindən bir iş gəlmirdi. Qırmızıpipik xoruz isə sübh tezdan banlayıb hamını yuxudan oyadı, sonra isə həyət-bacada işləməyə başlayırdı.

Bir dəfə xoruz həyətdə eşələnəndə gözlərinə gözəl, qəşəng bir buğda sünbüdü sataşdı. O, sevincək siçan balalarını çağırırdı:

-Krut, Vert, bir gelin görün mən nə tapmışam!

Siçanlar qaça-qaça gəldilər. Sünbüdə baxıb dedilər:

-Bunun qılıqlarını döyüb təmizləmək, dənini çıxarmaq lazımdır.

-Kim bu işi görə bilər? – Xoruz soruşdu.

-Mən yox, - Krut civildədi.

-Mən də bacarmaram, - Vert qışqırkırdı.

Xoruz dedi:

-Yaxşı, bu işi mən özüm görərəm.

Sonra o, işləməyə, buğdaları qılıqdan ayırmağa başladı. Siçanlar isə ona baxabaxa oynamağa başladılar.

Xoruz öz işini görüb qurtardı. Özündən razı halda banlayıb dedi:

-Ey, siçanlar, yaxına gəlin. Görün nə qədər buğda təmizləmişəm!

Siçanlar qaçıb gəldilər, buğdaya baxıb dedilər:

-Hə, indi bunları aparib dəyirmənda üyütəmək lazımdır.

-Bəs bu işi hansınız görə bilərsiniz?

-Mən yox, - Krut qışqırkırdı.

-Mən də yox, - Vert qışqırkırdı.

-Yaxşı, - Xoruz dedi. – Buğdanı dəyirməna mən özüm apararam.

Sonra o buğda ilə dolu kisəni belinə alıb, dəyirməna sarı getdi.

Siçanlar isə bu vaxt ora-bura qaçıb, bir-



birinin üstündən tullanır, əylənirdilər.

Xoruz dəni üydüb, bir kisə unla həyətə qayıtdı və siçanları çağırırdı:

-Krut, bura gəl! Vert, bura gəl! Görün nə qədər un gətirmişəm?

Siçanlar sevinə-sevinə qaçıb gəldilər. Una baxıb dedilər:

-Çox sağ ol, ay qırmızıpipik! Sənə əhsən! İndi bu undan xəmir yoğurub kökə bişirmək lazımdır.

Xoruz soruşdu:

-Yaxşı, kim xəmir yoğuracaq, kim kökə bişirəsək?

Siçanlar bir-birinə baxıb dedilər:

-Mən yox!

-Mən də yox!

Xoruz bir az fikirləşdi və dedi:

-Hə, bu işi də özüm görməliyəm.

Xoruz su gətirib xəmir yoğurdu. Odun daşıyıb, sobanı yandırdı. Soba isinən kimi xəmiri onun üstünə qoydu...

Siçanlar isə həmin vaxt sobanın o yanına, bu yanına qaçıb, atılıb-düşürdülər.

Nəhayət, kökələr bişdi. Xoruz onları dimdiyi ilə götürüb stolun üstünə qoydu. Heç siçanları çağırmağa ehtiyac da qalmadı. Onlar tez qaçıb gəldilər.

-Oy, acıdan ölürem! – Krut dilləndi.

-Mən də bərk acmışam! – Vert ağızının suyu axa-axa kökələrə baxdı.

Siçanlar stolun dövrəsində əyleşib yemək istəyəndə xoruz quqquldadı:

-Quqquluqu! Bir dayanın, tələsmeyin! Deyin görüm sünbüdü kim tapdı?

-Sən tapdın! – siçanlar ikisi də birdən dilləndi.

-Kim sünbüdü döyüb dəni samandan ayırdı?

-Sən! – Siçanlar dedilər.

-Kim buğdanı üyütəmək üçün dəyirməna aparadi?

-Sən...

-Kim dəni üydüb unu evə gətirdi?

-Sən...

Kim su daşıyıb xəmir yoğuru, kim odun gətirib sobanı yandırdı, kim kökələri bişirdi?


Siçanlar yaltaqlandılar:

-Sən! Sən! Hamısını sən elədin!

Xoruz tüklərini qabardı:

-Bəs siz nə iş gördünüz?

Siçanlar deməyə söz tapmadılar. Onlar sakitcə çıxbırdılar, xoruz isə dimdiyinin ucuyla da olsa onlara qalın demədi. Ona görə ki, bu cür tənbəllər kökə yeməyə layiq deyillər...



QAR QIZ VƏ TÜLKÜ

(Rus xalq nağılı)

Biri var idi, biri yox idi, bir qoca kişi və bir qoca nənə var idi. Onlar balaca nəvələri ilə yaşayırdılar. Qız bəmbəyaz olduğundan nənə ilə baba onu əzizləyər, həmisi Qar qız deyərdilər.

Bir dəfə bu qızın yaşıdları meşəyə mer-meyvə yiğmağa gedirdilər. Onlar baba ilə nənənin yanına gəlib xahiş elədilər ki, icazə verin Qar qız da bizimlə meyvə yiğmağa getsin.

Baba ilə nəvə əvvəlcə razılaşmadılar. Sonra nəvələrinin kədərləndiyini görüb, onun da rəfiqələri ilə getməsinə icazə verdilər.

Uşaqlar sevinə-sevinə, mahni oxuya-oxuya meşəyə getdilər. Onlar meyvə yiğmağa başladılar, bu kolun yanından o kolun yanına, o kolun yanından bu kolun yanına qaçdılar. Başları meyvə yiğmağa necə qarışdısa, bir də gördülər ki, Qar qız yanlarında yoxdur. Onlar səsləri ilə bir qışqırıb Qar qızı çağırıldılar. Ancaq qızçıqaz onların səsini eşitmədi. Qaranlıq düşdүünü görən uşaqlar qorxdular və istər-istəməz kəndə sarı getdilər.

Qar qız meşədə meyvə toplaya-toplaya o qədər getdi ki, axırda yoldaşlarından ayrı düşdü, yolu azdi. Qaranlıq düşəndə yolu azdığını dərk eləyən qızçıqazın meşədə özünü qorumaq üçün münasib bir ağaça çıxmadañan başqa çarəsi qalmadı. Budağın üstündə özünə yer eləyən

uşaq acı-acı ağlamağa başladı:

*Mən azmişam meşədə,
Bir kimsəsiz guşədə.
Qəlbimə qorxu salır
Kiçik qaraltı, kol da.
Babamın gözü yolda,
Nənəmin gözü yolda.
Harda qaldı dostlarım,
Əllərim dönüb buza.
Üşüyürəm yamanca,
Kömək edin Qar qızı!*

Qızçıqazın səsini eşidən bir ayı ağaçın dibinə gəlib soruşdu:

-Qar qız, sən niyə ağlayırsan?
-Ayıcan, necə ağlamayım? Dostlarım məni azdırıb, özləri çıxbı gediblər.
-Narahat olma, ağaçdan düş, mən səni babanın, nənənin yanına aparım.
-Yox, mən qorxuram. Qorxuram ki, ağaçdan düşən kimi məni yeyəsən.

Ayi çıxbı getdi. Qar qız yenə ağlamağa başladı.

*Mən meşədə azmişam,
Əllərim dönüb buza.
Üşüyürəm yamanca,
Kömək edin Qar qızı.*

Qızın səsini eşidən kimi bir canavar gəldi və soruşdu ki, ay qız, niyə ağlayırsan?

Qız dedi:
-Necə ağlamayım, dostlarım məni



meşədə tək qoyub gediblər. Babamla nənəmin gözü yolda qalıb...

-Ay qız, düşə aşağı, mən səni evinizə aparım.

-Yox, düşə bilmərəm. Sən məni yeyərsən.

Canavar da çıxbı getdi. Qız yenə ağlamağa başladı:

*Mən meşədə azmişam,
Əllərim dönüb buza.
Üşüyürəm yamanca,
Kömək edin Qar qızı.*

Tülkü qızçıqazın səsini eşidib yaxına gəldi və soruşdu:

-Ay qız, niyə ağlayırsan?
-Necə ağlamayım? Meşədə azmişam. Dostlarım məni atıb gediblər. Nənəmlə babamın gözləri yolda qalıb.

Tülkünün qızə rəhami gəldi və dedi:
-Qorxma, düşə aşağı, mən səni evinizə apararam.

Qız ağaçdan düşüb tülkünün belinə mindi. Tülkü qaça-qaça qızı kəndə apardı. Quyruğu ilə qızın yaşadığı evin qapısını döydü. İçəridən səs gəldi:

-Kimdi qapını döyən?!

-Mənəm, Tülkü. Meşədə azan nəvənizi tapıb gətirmişəm.

Baba ilə nənə çox sevindilər. Qucaqlayıb nəvələrini öpdülər. Tülkünün qabağına süd, kəsmik, yumurta qoyular. Tülkü isə yemədi. Xahiş elədi ki, ona toyuq versinlər.

Baba ilə nənə tülüyüə bir ağ, kök toyuq bağışladılar. Tülkü toyuğu dişinə alıb sevin-sevinə meşəyə qaçıdı.



OH-HOHO

(Macar nağılı)

Bir kasib kişinin gözünün ağı-qarası küçük bir oğlu var idi. Onlar o qədər kasib idilər ki, ac-yalavac yaşayırırdılar.

Oğlan böyüüb yaşa dolanda, həyatı anlayanda atasına dedi:

-Atacan, mən dünyani gəzib dolaşmaq, özümə iş tapmaq istəyirəm.

-Ay oğul, sən hələ balacasan, işləyən vaxtın deyil, -ata narahatlıqla söylədi.

-Eybi yoxdu, atacan, nə qədər bacarsam, o qədər də qazanaram.

Ata çar-naçar razılaşmalı oldu:

-Nə deyirəm, ay oğul, sənə yaxşı yol!

Anası əlinə keçəndən bişirib oğlunun çantasına doldurdu. Oğlan valideynləri ilə vidalaşib yola düzəldi.

Oğlan az getdi, üz getdi, dərə-təpə düz getdi, axırda bir bulağın yanına gəlib çıxdı. Bulağın yanında əyleşib, çantasını açdı, içindəki kökəni çıxarıb yarısını yedi, yarısını isə ehtiyat saxladı. Bulağın suyundan içəndə hiss elədi ki, acdı. Ah çəkib mənasını özü də bilmədiyi bu sözləri dedi:

-Oh-Hoho!

Oğlan bu sözü söyləyən kimi bulağın içindən uzun saqqalı, balaca bir adam çıxbı dedi:

-Ay oğul, sən məni çağırıdın, de görüm nə istəyirsən?

Oğlan təəccübəndi:

-Yox, atacan, mən səni çağırımdım. Heç ağlıma da gəlməzdi ki, bulağın içində adam yaşayır.

Saqqallı adam hırslandı:

-Necə yəni məni çağırımadısan? Sən mənim adımı çəkdi, Oh-Hoho dedin!

-Yox, həqiqətən, mən heç kəsi çağırımadım. Ac olduğum üçün elə səs çıxardım.

-Yaxşı, de görüm kimsən, hardan gəlib hara gedirsən?

-Mən özümə iş axtarıram.

-Doğrudur, mənə işçi lazım deyil, ancaq istəsən mənimlə gedə bilərsən. Ancaq bəri başdan xəbərdar eləyirəm ki, sənə gördüğün işlər üçün zəhmət haqqı ödəməyəcəm. Ancaq qismətinə nə çıxsa, o sənindir.

Oğlan çar-naçar razılaşdı. Onlar birlikdə meşənin dərinliyinə getdilər. Uzaqdan bir ev göründü.

Saqqallı kişi söylədi:

-Bax, mən bu evdə yaşayıram. Çəkinmə, içəri keç.

Onları güzel bir qız qarşılıdı. Uzunsaqqaqlı oğlanı qızın yanında qoyandan sonra özü çıxbı getdi.

Qız böyük bir qazanın içini su ilə doldurub, altında ocaq yandırdı. Oğlana əmr etdi ki,

qaynayan suyun içine gərsin. Oğlan qazanın içində xeyli qalandan sonra onu soyuq su ilə yuyundurdu. Bu yeniyetmə ciməndən sonra yüz dəfə əvvəlkindən gözəl oldu. Qız ondan soruşdu:

-De görüm, nə öyrəndin?

-Onu öyrəndim ki, bir dəfə başımı döndərsem, at nalına çevriləcəyəm.

Qız oğlanı yenidən qaynar qazana saldı, yenidən onu soyuq su ilə yaxaladı və sonra soruşdu:

-De görüm bəs indi nə öyrəndin?

-Onu öyrəndim ki, bircə dəfə başımı çevirməklə nala vurulan mixlara çevrilə bilərəm.

Qız oğlanı üməncü dəfə əvvəlki kimi cimizdirəndən sonra yenə soruşdu:

-De görüm, bəs indi nə öyrəndin?

-Onu öyrəndim ki, başımı yana döndərən kimi göyərçinə çevrilə bilərəm.

Qız dedi:

-Ay oğlan, sabahdan sənin xidmət müddətin başa çatır. Məni diqqətlə dinlə. Sabah atam gəlib nə öyrəndiyini soruşanda de ki, başımı tərpətməklə nala, mixa, göyərçinə çevrilə bilərəm. Bundan sonra nə soruşa, heç nə demə. Sabah atan sənin dalınca gələndə mənim atam səni göyərçinə döndərib göyərçinlərin arasına buraxacaq. Deyəcək ki, oğlunu bu quşların arasından seçə bilsən, onu özünlə aparacaqsan, seçə bilməsən, o, ömrü boyu göyərçin olaraq qalacaq. Sən atanın ayaqlarının arasındakı dəni yeyərsən ki, o səni tanısın. Qalan məsələləri gizlicə atana başa salacam.



Oğlan qızı təşəkkürünü bildirdi.

Səhərəsi gün Oh-Hoho evə qayıtdı. Oğlan dan nə soruştusa, qızın öyrətdiyi kimi cavab verdi. Sehribaz onu göyərçinə çevirdi. Oğlanın atası gələndə dedi ki, quşların arasından öz oğlunu seçə bilsən, o yenidən adama çevriləcək.

Sehrbazın qızının gizli köməyi ilə ata göyərçin cildinə girmiş oğlunu tanıdı. Genç yenidən yarılı-yaraşlıq bir insana çevrildi.

Ata sevinə-sevinə oğlunu da götürüb evə qayıdanda öz-özünə düşündü ki, ilahi, mən ac oğlumu necə doyduracam. Ürəkləri oxumağı bacaran gənc dedi:

-Atacan, narahat olma. İndi mən başımı döndərib gözəl bir itə çevriləcəm. Yolda dörd varlı insan sənə rast gəlib soruşanda ki, hara gedirsən, cavab ver ki, itimi yarmarkaya aparıb satmaq istəyirəm. Onlar sənə çoxlu pul verəcəklər. Sən məni sat, ancaq boynumdakı zənciri satma, onu cibində gizlə.



Oğlu necə demişdi, atası elə də elədi. Varlı adamlar çoxlu pul verib iti aldılar. Ata xəbərdar elədi ki, bax, iti buraxmayın, yoxsa qaçıb gedəcək, bir də qayitmayacaq. Varlılar isə ona qulaq as-madılar. İti açıb onu dovşanın dalınca buraxdilar... İt qadı, qadı, sonra adama çevriləb atanın yanına qayıtdı. Varlılar oğlanı görüb ondan dovşanın da-lınca qaçan gözəl bir iti görüb-görmədiyi soruştular. Oğlan isə dedi ki, xeyir, mən heç bir it görməmişəm...

Ata-oğul birlikdə yarmarkaya getdilər. Oğul dedi:

-Ata, indi mən gözəl bir ata çevriləcəm. Məni almaq istəyənlər qiymət soruşanda de ki, bu atı iki sandıq qızılı satıram. Ancaq cilovumu satma, ha!

Oğlanın atası belə də elədi. Ancaq at alanlar israrla cilovu da istədilər. Onların mübahisəsi bu şəhərdə yaşayan, indi isə yarmarkada gəzən Oh-Hohonu şübhələndirdi. O, məsələnin nə yerdə olduğunu anlayıb bərk hırslandı. At satan kişinin yanına gəlib israrla dedi:

-Mən bu atı hansı qiymətə desən alıram, ancaq cilovu da satmalısan.



Kişi sözündən dönmədi:

-Yox, mən atı satıram, cilovu yox!

Oh-Hoho lap cox pul verib atı da, cilovu da aldı. Mehtərə - at saxlayana bərk-bərk tapşırı ki, at susayanda ona ot, acanda isə su versin!

Şəhərdə Oh-Hohonun sehrlı atı haqqında gəzen söz-söhbət kralın və onun oğlunun qulağına çatdı. Onlar Oh-Hohodan müvəqqəti istifadə üçün həmin atı istədilər. Sehrbaz yox deyə bilmədi. Ancaq tapşırı ki, at susayanda ona su verməsinlər.

Şahzadə atı minib dəryaya girdi. At üzməyə başladı, su içmək istədi, ancaq cilovu çekib buna imkan vermədi. Nəhayət, o biri sahilə keçdi. Çaldılar, oynadılar. Nəhayət, kralın oğlu öz nişanlısını da tərkine alıb, həmin göllə öz evlərinə qayıtmaga qərar verdi. Gəlin kral oğlunun atı su içməyə qoymadığını görüb onu məzəmmət elədi:

-Sən necə də ürəksiz adam imişsən. Ciyəri yanın biçarə atı bir damcı su içməyə belə qoymursan!

Kral oğlu gəlinin onu tərk edəcəyindən qorxduğu üçün ata imkan verdi ki, su içsin. At ikicə qurtum su içən kimi, qızıl balığa çevrildi. Oh-Oho bunu gördü. Başını döndərib göyərçinə çevrildi. Uçub dəryanın üstünə çatanda isə yenidən başını döndərib balinaya çevrildi. Dəryaya baş vurub qızıl balığı udmaq istədi. Qızıl balıq özünü sudan sahilə tulladı və o dəqiqə bir göyərçinə çevrilib uçmağa başladı. Bunu görən balina da sahilə tullanıb qırğıya çevrildi və göyərçinin dalınca uçdu. Onlar uçdular, başqa bir ölkəyə gəlib çıxdılar. Bu ölkə kralının qızı pəncərədən baxanda gördü ki, bir qırğı göyərçini qovur. Qırğı caynağı ilə göyərçini tutmaq istəyəndə qız pəncərəni açıb biçarə quşu içəri buraxdı. Göyərçin qızın ciyinə qondu. Onun ürəyi tir-tir əsirdi. Birdən quş başını döndərib əvvəlkindən də gözəl bir oğlana çevrildi. Qiza dedi:

-De görüm, mən sənin xoşuna gəlirəmmi?

-Əlbəttə, səni görəndə ürəyim sevgidən tir-tir əsir...

-Onda məni dinlə! İndi mən üzüyə çevriləcəm. Sən tez məni götürüb barmağına taxarsan. Bir azdan bura bir bənnə gələcək. O, kralın əmri ilə gözəl bir imarət tikəcək. Atan ondan gördüyü işin müqabili ndə nə istədiyini soruşanda bənnə deyəcək

-Kral sağ olsun, mənə ayrı heç nə lazımdır. Təkcə qızının barmağındakı üzüyü isteyirəm.

Hər şey oğlanın dediyi kimi oldu. Qız üzüyü çıxarıb yerə atanda o, çevrilib bir qab dən oldu. Bənnə bir xoruza çevrilib onu dənləmək istə dəyəndə, bir buğda sıçrayıb divardakı portretlərin arxasında görünməz oldu. Xoruz onu dalınca tullanıb dedi:

-Ay yaramaz, indi səni yeyəcəm!

Elə bu zaman portretin arxasından bir cəngavər çıxdı. O, bir göz qırpmında əlindəki qılıncla xoruzun boynunu vurdu... Bununla da cadugər Oh-Ohonun axırı çatdı.

Qalib cəngavər kral qızının qarşısında baş əyib soruşdu:

-Ey gözəl qız, mənim həyat yoldaşım olmağa razısanmı?

Qız nazlana-nazlana dedi. Atam icazə versə, etirazım yoxdu...

Kral qızına və cəngavərə xeyir-dua verdi.

Oğlan kralın icazəsi ilə kasib ata-anasını da saraya gətirdi. Gözəl bir toy şənliyi oldu. Onlar xoşbəxt yaşamağa başladılar.



KİMİN ƏLİ DAHA GÖZƏLDİR

(Hind xalq nağılı)

Camna çayının sahilində üç tanınmış xanım əyləşmişdi. Onlar əllərini suda yaxalayır, sonra bir-birlərinə göstərib öyüñürdülər:

-Bax, mənim əllərim necə qəşəngdir.

-Mənim əllərim həm qəşəng, həm də incədir.

-Hələ bir mənim əllərimə baxın! Onlar hamının, hamının əlindən qəşəng, hamının əlindən incə və zərifdir.

Elə bu vaxt yol ilə bir qoca qadın gedirdi. O, ac idi. Ona görə xahiş elədi ki, qadınlar ona yemək üçün bir şey versinlər.

Qadınlar isə ac-yalavac insana yemək üçün bir şey vermək əvəzinə soruşdular:

-Bax gör bizim hansımızın əlləri daha qəşəngdir?

Qarı dedi:

-Acıdan ölürem, danışmağa taqətim də qalmayıb. Əvvəlcə bir şey yeyim, sonra sizin sualınıza cavab verərəm.

Bir az kənarda, çayın cahilində kasib bir kəndli qadın əyləşmişdi. Onun sifətinin də, əllərinin də dərisi daim gün altında qalmaqdan qapqara qaralmışdı.

Qarı bu qadına yanaşıb salam verdi və sonra dedi:



-Acıdan ölürem. Bəlkə sizdə yeməyə bir şey ola?

-Yaxına gel. Anacan! Məndə bir az yemək var. Gəl, yarısını sənə verim.

Acıdan taqəti olmayan qarşı yeyəndən sonra dirçəldi və kəndli qadına öz dərin təşəkkürünü bildirdi. Sonra onun əlindən tutub sahildəki tanınmış, özlərindən razi xanımların yanına apardı və onlara üzünü tutub belə söyledi:

-İndi mən sizə kimin əllərinin daha qəşəng olduğunu söyləyərəm. Bax, bu kasib, dərisi qapqara kəndli qadının əlli min dəfə sizin yupumşaq, zərif, bəmbəyaz əllərinizdən daha qəşəngdir. Ona görə ki, bu əller zəhmətkeş, eyni zamanda səxavətlidir.

Qadınlar qarının doğru sözünü eşitdikdən sonra utandıqlarından qıpçırmızı qızardılar, xəcalət çəkdilər.

QARDAŞLAR

(Koreya nağılı)

Qədim zamanlarda bir kişi öz xanımı ilə kənddə yaşayırırdı. Onların iki oğlu var idi. İllər keçdi, uşaqlar böyüdü, valideynlər isə qocalmağa başladı. Büyük oğlun adı Çan Mo idi. Onun iyirmi yaşı tamam olanda valideynlərin məsləhəti ilə evləndi.

Qayda belə idi ki, büyük qardaş evlənəndən sonra ayrılib təzə evə köcməli idi. Ancaq o, belə eləmədi, valideynlərinin yanında qaldı ki, qoca vaxtlarında onlara kömək əlini uzada bilsin.

Vaxt keçdi, kiçik qardaşın da evlənmək vaxtı çatdı. Bu qardaşın adı isə Çan Su idi. O, evlənəndən sonra kədində o biri başında özünə ev tikdi. İşlər o qədər də asan deyildi. Torpağı baxmaq çətin idi. Digər tərəfdən kotan, öküz almaq üçün pul lazım idi. Pulu isə hardan alası idi. Uşaqları doğulanda onun işi daha da çətinləşdi. Ancaq yaxşı ki, Çan Su əməksevər idi, O, hamidan əvvəl tarlaya gedər, işləyər, hamidan gec evə qayıdırı.

Bir sözlə, kiçik qardaşın işləri çox çətin idi. Elə böyük qardaş da rahat yaşaya bilmirdi. Bir tərəfdən öz ailəsinin, uşaqlarının qayğısına qalmalı, digər tərəfdən valideynlərinin qulluğunda durmalı idi.

Qardaşlar bir-birindən uzaqda yaşasalar da, onlar çox mehriban idilər. Bir dəfə payız vaxtı böyük qardaş Çan Mo öz düyü ehtiyatına baxdı və düşündü:

-O qədər də çox məhsulum yoxdur. On kisə düyüm qalib.

Kiçik qardaşın vəziyyəti də təxminən belə idi. Ona kömək eləmək lazım idi. Ancaq qardaş fikirləşdi ki, necə eləsin ki, qururlu kiçik qardaş bunu hiss etməsin.

Bir gün qaranlıq düşəndə Çan Mo bir kisə taxıl götürüb kiçik qardaşın evinə getdi. Yolda onun qarşısına bir adam çıktı. Qaranlıqda onu tanıya bilmədi.

Çan Mo düyü kisəsini qardaşının evinə qoymadan sonra evə qayıdırı.

O qərara gəldi ki, kiçik qardaşı üçün bir kisə də əlavə düyü aparsın. Evə qayídanda Çan Mo gözlərinə inanmadı. Onun anbarındakı kisələrin sayı yenə də on idi. Qardaş təəccübəldi. Bir kisə götürüb yenə kiçik qardaşın evinə getdi.

O geri qayídanda yenə qaranlıqda kiminləsə rastlaşıdı, ancaq yenə həmin adamın kimliyini bilmədi.

Çan Mo evə qayıdırı. Yenə həmin hadisə təkrarlanırdı.

Möcüzə idi. Kisələrin sayı yenə də on idi. Büyük qardaş çəşib qalmışdı.

-Bu necə ola bilər axı?

O, yene bir kisə düyü götürüb tanış cığırla yenə kədində o biri başına getdi. Elə bu zaman ay çıxdı. Cığır işıqlandırdı. O, rahatca yoluna davam elədi.

Çan Mo qardaşının evinə çatar-çatmaz yenə ciyində bir kisə ona sarı gələn adam gördü. Həmin insan yaxınlaşanda Çan Mo Ay işığının altında öz kiçik qardaşını tanıdı.

-Sən gecənin bu vaxtı hara gedirsən? - Çan Mo soruşdu.

-Bəs sən hara gedirsən?

Qardaşların ikisi də məsələnin nə yerdə olduğunu anladılar. Sən demə, Çan Su da böyük qardaşına kömək məqsədilə öz topladığı məhsulu gizlice gətirib onun anbarına qoyubmuş. Gecə onlar düyü kisələrini bir-birilərinə xəbərsiz aparmışlar.

Elə buna görə də Çan Mo nə qədər düyü kisəsi aparsa da, onların sayı azalmırımdır.

Qardaşlar gülərək qucaqlaşdırılar, onların ciyinlərindəki yük nə qədər ağır olsa da, ikisinin də qəlbində bir rahatlıq var idi. Qardaş sevgisi, qardaş dostluğu idi bu yüngüllüyü, bu rahatlığı yaradan.

MƏN ÖZÜM

(Şotland nağılı)

Biri var idi, biri yox idi, Persi adlı bir oğlan var idi. Bütün oğlanlar və qızlar kimi o da vaxtında yatağına girmek və yatmaq istəmirdi.

Persi anası ilə birlikdə çox-çox illər bundan qabaq mavi daşlardan tikilmiş kiçik bir komada yaşayırırdı. Bu koma İngiltərə ilə Şotlandiyánın arasındaki bir sahədə idi. Baxmayaraq ki, onlar kasib idilər, qaranlıq düşəndə yanın torfun və şamın işığı komaya xüsusi yaraşış verir, oranı sehri bir məkana - rahatlıq diyarına çevirirdi...

Persi sobanın yanında isinə-isinə anasının danışdığı qədim, sehri nağılları dinləməyi, ya da ocağın şölesindən yaranan qəribə kölgələrə baxa-baxa xəyallara dalmağı çox sevərdi.

Bütün bunlardan sonra anası ona deyərdi:

-Persi, artıq yatmaq vaxtidir.

Persiyə isə elə gəldi ki, yatmaq hələ çox tezdir. Ancaq taxta çarpayiya uzanan kimi mürgüləyər, dərin yuxuya gedərdi.

Oğlunun yatmaq istəmədiyini görən ana hirslenib, oğlunu közərən ocağın yanında tək qoyub şamı götürdü və yatmağa getdi. Getməzdən əvvəl oğluna dedi:

-Yaxşı, nə qədər istəyirsən ocağın yanında otur. Ancaq unutma ki, mən gedən kimi qoca Küpəgirən qarı ananın sözünə baxmadığına görə səni aparacaq.

"Mən heç kimdən, heç nədən qorxmuram" deyən tərs uşaq ocağın yanında oturub qızınmağına davam elədi.

Qədim zamanlarda hamı yatandan sonra hər bir fermer həyatını təmizləyən, evə girib orada yır-yığış eləyən balaca bir varlıq yaşayırırdı. Persinin anası da bu gözə görünməz varlığa gördüyü işin əvəzi olaraq bir qab süd qoyar, tezdən yuxudan duranda kuzəni boş görərdi. Kim o gözə görünməz varlıq üçün süd qymasayırdı, tezdən durub evini tör-töküntülü görərdi.

Əvvəlcə Persi anasının sözünə baxmayıb yatmağa getmədiyi üçün özündən çox razi qaldı. Elə ki, ocaq öleziyib söndü, hər yana qaranlıq çökdü. Oğlan durub yatmağa getmək istəyəndə qulağına qəribə səslər gəldi və həmin balaca varlıq hoppanıb, Persinin qarşısında yerə düşdü. Persi də qorxdu, elə onun bu vaxta qədər yatmadığını görən sehri qonaq da... Persi ondan soruşdu:

-Sənin adın nədir?

-Mən Özüməm! - Kiçik varlıq dilləndi. - Bəs sənin adın nədi?

Persi belə qərara gəldi ki, bu kiçik varlığı aldatsın, onunla zarafat eləsin.

-Mənim də adım Mən özüməmdim!

Balaca varlıq kənara sıçrayıb dilləndi:

-Mən Özüm, qaç məni tut!

Persi ilə gələn balaca qonaq ocağın öleziyən işığının qarşısında oynamaya başladılar. Balaca qonaq çox cəld idi. Pişik kimi asanca burdan ora, ordan bura tullanırdı. Persi heyretlə bu balaca varlığa baxırdı.

Elə ki, ocaq tamamilə söndü, Persi maşa ilə onu qurdaladı. Bir sənməyən köz sıçrayıb balaca qonağın ayağının üstünə düşdü. Yaziq balaca ağrıdan elə qışqırkı ki, səsini Küpəgirən qarı eşitdi və sorışdı:

-De görüm kim səni incitdi, xətrinə dəydi? İndi mən gəlib onun dərsini verəcəm.

Persi bərk qorxdu. Qaçış taxta çarpayısına uzandı və yorğanı başına çəkdi.

Balaca qonaq ufuldaya-ufuldaya

Küpəgirən qarının sualına cavab verdi:

-Mən Özüm!


-Onda niyə qışqırıb məni yuxudan oydın?

-Küpəgirən qarı bərk hırslandı.

Hündürdən borunun içi ilə qorxunc caynaqları olan bir əl uzandı və balaca qonağı çəkib öz yanına qaldırdı.

Səhər Persinin anası yuxudan oydı. Axşamdan doldurub qoyduğu kuzəni elə öz yerindəcə gördü. Onun içi dolu idi. O gündən sonra bir də o balaca, xeyrəxah qonaq Persigilə gəlmədi, onların evində yır-yığış eləmədi. Ailə öz gözə görünməz köməkçisini itirdi. Ancaq nə yaxşı ki, o gündən sonra Persiyə "dur yat" deməyə ehtiyac qalmadı...





PİS İŞTAH

Əfqan nağılı

Kasib bir şeyxin evinə qonaq gəlir. Yemək vaxtı çatanda ev sahibi gedib dörd kökə gətirir və oğlanın qarşısına qoyur. Özü gedir ki, nəsə yenə başqa bir şey tapıb gətirsən. Şeyx əlində çörək geri qayıdanda görür ki, qonaq dörd kökənin dördünü də yeyib. Əlindəki çörəyi süfrənin üstünə qoyub, daxmasına qayıdır ki, yenə kökə gətirsən. Geri dönəndə görür ki, çörəkdən bir tikə də qalmayıb. Bir söz demədən yenə gətirdiyi dörd kökəni süfrəyə qoyub, çörək gətirməyə gedir. O, geri qayıdınca üzlü qonaq o biri kökələri də yeyir. Bu münvalla şeyx on dəfə komasına gedib-gəlməli olur. Səyyah onun evindəki bütün ehtiyat kökələri və çörəyi yeyib qurtarır.

Axır ki, şeyx qarınqulu səyyahdan soruşur:

-Ay oğlan, Allahın nəzərləri üstündən



əskik olmasın. De görüm səferin hansı tərəfədir?

Səyyah gedəcəyi kəndin və qonağı olacağı hörmətli adamin adını söyləyir.

Şeyx soruşur:

-De görüm məqsədin nədi? Nə üçün o kəndə və o hörmətli cənabın yanına gedirsən?

-Mən eşitmışəm ki, yanına getdiyim adam çox tanınmış bir loğmandır. Gedirəm ki, məni müalicə eləsin.

Şeyx təəccübə üzündə heç bir xəstəlik əlaməti olmayan oğlandan soruşur:

-Sənin xəstəliyin nədir? Nə üçün həkimin yanına gedirsən?

-Mənim iştahım çox pisdir, doyunca yeyə bilmirəm. Gedirəm ki, həkim mənə iştah artırın dərman versin.

Şeyx mənalı-mənalı gülümsünüb deyir:

-Allah işlərini avand eləsin! Sənə uğurlar diləyirəm. Ancaq səndən acizanə bir xahişim var.

-Nə xahiş, cənab?

-Xahiş eləyirəm ki, müalicə olunandan sonra bu yolla geri qayıtma, ayrı yolla evinə dön!

SƏRÇƏ VƏ TOYUQ

Əfqan nağılı

Bir dəfə necə oldusa, sərçə ilə toyuq söhbət eləyə bildilər. Sərçə daş hasarın üstünə qonmuşdu, toyuq isə hasarın içində eşələnirdi.

Sərçə ona baxıb dedi:

-Ay yazıq, sən hasarın içində yaşamaqdən, ora-bura eşələnməkdən bezmirsənmi? O boyda qanadların var, niyə uçmağı öyrənmirsən?

Söz toyuğun xətrinə dəydi:

-Yox, mən uçmağı bacarıram. - Sonra o, qanadlarını cirpıb uçdu və sərçənin yanına qondu. Sonra sərçəyə dedi:

-Ora-bura tullanmaq, uçmaq səni bezdirmir? Gəl sən də rahatca bizimlə hində yaşa. Sahibimiz dən səpəndə sən də rahatca dənlə. Düzdür, səni kəsib ətindən şorba da bişirə bilərlər. Ancaq bu həmişə olmur ki, cəmi-cümətənə bircə dəfə...

Elə bu zaman güclü külək əsdi. Toyuq özünü yuxarıda saxlaya bilməyib, yenə hasarın içində düşdü.

Sərçə dedi:

-Düzdür, sən məndən böyüksən, güclüsən. Ancaq həyatın mənasını yalnız yeməkdə görürsən. Mən isə ancaq qanadlarımı güvenirəm və istədiyim yerə uça bilmək azadlığını heç nəyə dəyişmərəm.



İNŞAATÇI QOB

(Irland nağılı)

Size inşaatçı Qob haqqında qədim bir nağıl danışmaq isteyirəm. Onu bütün İrlandiyada hamı tanırıv və hörmət edirdi. Qobun həyat yoldaşı da çox ağıllı bir qadın idi.

Bir dəfə Qob Fransaya saray tikməyə gedəndə öz yeniyetmə oğlunu da özü ilə apardı. Bir isti yay günü idi. Onların ikisi də yol getməkdən yorulub əldən düşmüşdülər. Bu cür uzaq səfərə alışmayan oğlan daha çox yorulmuşdu.

Günorta, günün qızmar vaxtında onlar Kruax Qorm adlı uca bir dağın ətəyinə çatdırılar. Ata dedi:

- Oğul, bu uca dağın o biri üzünə aşib keçmək üçün öz qoca atana kömək elə!

Uşaq təəccübə atasına baxıb dedi:

- Ata, heç düşünürsən nə danışdığını? Mən heç özüm yeriyə bilmirəm, səni o dağın başına necə qaldırırm?

- Neyləmək olar, onda evə qayıdaq! - Qob oğluna dedi.

Beləliklə, onlar evlərinə qayıtdılar.

Səhəri gün ata oğlunu yenə səslədi:

- Gel yarımcıq qalan yolumuza davam eləyək. Yəqin ki, Allah özü bizə kömək eləyər.

Onlar yola düşdülər. Hava dünənkindən də isti idi. Onlar Kruax Qorm dağına çatanda getməyə heç taqətləri də qalmamışdı. Dəhşətli dərəcədə yorulmuşdular. Ata dedi:

- Ağıllı balam, kömək elə mənə, o dağın zirvəsinə qalxaq.

Oğlan dedi:

- Ay kişi, nə danışırsan? Deyəsən lap aqlını itirmisən. Mən heç özüm yeriyə bilmirəm, sən boyda kişini necə dağa qaldırırm?

Ata yenə sakit səslə dedi:

- Onda geri qayıdaq.

Onlar yenə suyu süzülmüş halda evə qayıtdılar.

Axşam yorğun uşaq yatağına uzanıb yatmaq istəyəndə anası ondan soruşdu:

- İki gündür ki, hər səhər atanla səfər adı ilə evdən çıxır, axşam geri qayıdırırsınız. Bunun səbəbi nədir?

- Ana, - oğlan dedi. - Mənə elə gəlir ki, ağılı-huşu yerində deyil. Hər

gün Kruax Qorm dağının ətəyinə çatanda yorgun, gücsüz uşağa deyir ki, məni qucağına alıb, dağın o biri tərəfinə apar.

Bunu eşidən ana söylədi:

- Oy, mənim balam, böyük dünyani görmək üçün sən hələ çox şey öyrənməlisən. Sabah həmin dağın ətəyinə çatanda atana ya "Meşə ququ quşları", ya "Tənha adanın kralıçası", ya da "Möcüzələr diyarının şahzadəsi" nağılıını danışarsan.

Növbəti gün dağın ətəyinə çatanda oğlan qoca atasına dedi:


- Ata, İrlandiya kralının üç oğlu haqqında nağılı heç olmasa bircə dəfə dinləmişənmi?

- Bir dəfə nədi, mən o nağılı dəfələrlə dinləmişəm.

- Onda bir dəfə də dinlə, - deyib, uşaq həmin nağılı danışmağa başladı. Bu uzun, maraqlı nağıl qurtaranda qoca başını qaldırıb gördü ki, uca Kruax Qorm dağı arxada qalıb. O, təbəssümlə oğluna dedi:

- Oğlum, sən öz ananın balasın. Bu gün çox asanlıqla ikimizi də dağın bu üzündən o biri üzünə apara bildin...

Bəli, mənim əziz oxucularım, dünyanın qədim, möcüzəli nağılları insanı dünyanın ən uca dağlarının başına belə qaldırmağa qadirdir...



MÜNDƏRİCAT

SÜNBÜLCÜK	4-5
QAR QIZ VƏ TÜLKÜ	6-7
OH-HOHO.....	8-10
KİMİN ƏLİ DAHA GÖZƏLDİR.....	11
QARDAŞLAR.....	1.2-13
MƏN ÖZÜM.....	14-15
PİS İŞTAH.....	16
SƏRÇƏ VƏ TOYUQ.....	17
İNŞAATÇI QOB.....	18-19

